

# TEKNOLOGİYA

3

DƏRSLİK





## Azərbaycan Respublikasının Dövlət Himni

Musiqisi *Üzeyir Hacıbəylinin*,  
sözləri *Əhməd Cavadındır*.

Azərbaycan! Azərbaycan!  
Ey qəhrəman övladın şanlı Vətəni!  
Səndən ötrü can verməyə cümlə hazırlız!  
Səndən ötrü qan tökməyə cümlə qadiriz!  
Üçrəngli bayraqınla məsud yaşa!

Minlərlə can qurban oldu,  
Sinən hərbə meydan oldu!  
Hüququndan keçən əsgər,  
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,  
Sənə hər an can qurban!  
Sənə min bir məhəbbət  
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,  
Bayrağını yüksəltməyə  
Cümlə gənclər müştaqdır!  
Şanlı Vətən! Şanlı Vətən!  
Azərbaycan! Azərbaycan!



**HEYDƏR ƏLİYEV**  
**AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ**



NATİQ AXUNDOV  
HÜMEYİR ƏHMƏDOV  
SVETLANA YAHYAYEVA  
XURAMAN SƏLİMOVA

Ümumi təhsil  
müəssisələrinin

-cü sınıfları üçün

**TEXNOLOGİYA** fənni üzrə **DƏRSLİK**

© Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi



**Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0  
International (CC BY-NC-SA 4.0)**

Bu nəşr Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International lisenziyası (CC BY-NC-SA 4.0) ilə [www.trims.edu.az](http://www.trims.edu.az) saytında yerləşdirilmişdir. Bu nəşrdən istifadə edərkən lisenziyanın şərtləri qəbul edilmiş sayılır:

İstadinad zamanı nəşrin müəllif(lər)inin adı göstərilməlidir.

Nəşrdən kommersiya məqsədilə istifadə qadağandır.

Törəmə nəşrlər orijinal nəşrin lisenziya şərtləri ilə yayılmalıdır.

Bu nəşrlə bağlı irad və təkliflərinizi [aspoligraf.ltd@gmail.com](mailto:aspoligraf.ltd@gmail.com) və [derslik@edu.gov.az](mailto:derslik@edu.gov.az) elektron ünvanlarına göndərməyiniz xahiş olunur. Əməkdaşlığınıza üçün əvvəlcədən təşəkkür edirik!



## MÜNDƏRİCAT

1

### TEXNOLOJİ VASİTƏLƏR

1. Texnologiya bizim əhatəmizdə. Əmək alətləri.....	6
2. Kəsici və deşici alətlərlə iş .....	10
3. Detalları nişanlama qaydaları. Pərgar vasitəsilə nişanlama.....	13

2

### MƏİŞƏT MƏDƏNİYYƏTİ

4. Özünəxidmət. Sanitariya-gigiyena qaydaları.....	16
5. Bitkilər və onların insan sağlamlığında rolu.....	20
6. Səhər süfrəsi. Nahar süfrəsi.....	22
7. Şəm süfrəsi. Yemək masası arxasında davranış qaydaları .....	25

3

### PLASTİLİNĐƏN YAPMA İŞLƏRİ

8. Plastilindən səkkizayaqlı ilbiz .....	28
9. Plastilindən tank .....	31
10. Plastilindən zebr .....	33

4

### APLİKASIYA İŞLƏRİ

11. Kağız zolaqlardan çiçək aplikasiyası....	35
12. Heyvan siluetləri. Panda.....	38
13. Simmetrik naxışkəsmə.....	39
14. Qar dənəcisiy aplikasiyasının hazırlanması.....	40
15. Həndəsi fiqurlardan aplikasiya. Məzəli köpək .....	42

5

### MOZAİKA İŞLƏRİ

16. Rəngli kağızlardan Azərbaycan bayrağı mozaikası.....	44
17. Plastilindən xaribülbül mozaikası .....	47
18. Muncuqdan tovuzqusu mozaikası .....	49
19. Pambıqlı çöplərdən quzu mozaikası....	50

6

### KAĞIZQATLAMA

20. Kağız fırlanğıc .....	52
21. Kağız modullardan ürəkşəkilli çərçivə..	53
22. Kağızı qatlayırıq və kəsirik. Mamont fiquru.....	55

7

### İPLİKLƏ İŞ

23. “Kənar” və “ilgək” tikişləri.....	56
24. İplikdən “Şən aslan” oyuncağı.....	57
25. Hərəkətli detalları olan oyuncalar. Şən ayı balası.....	59

8

### TEXNOLOJİ MAŞINLAR VƏ NƏQLİYYAT VASİTƏLƏRİ

26. Texnoloji maşınlar. Yerüstü və yeraltı nəqliyyat vasitələri.....	61
27. Nəqledici maşınlar. Hava nəqliyyatı. Su nəqliyyatı.....	63
28. Məişət avadanlığı. Elektron maşınlar..	66
Ülgülər.....	68

## ƏZİZ MƏKTƏBLİLƏR!

Siz III sinifdə “Texnologiya” fənnindən xırda məmulatların hazırlanması üzrə bilik və bacarıqlarınızı inkişaf etdirəcəksiniz. Müəlliflər dərsliyin gözəl, cəlbedici olmasına çalışmışlar və onun sizin üçün çox maraqlı, əyləncəli olacağına ümid bəsləyirlər. Düşünürük ki, bu dərsliklə işlədikdə siz emal texnologiyalarının məhiyyətini anlayacaqsınız. Verilən materiallardan müxtəlif xırda məmulatlar hazırlaya biləcəksiniz. Texnoloji maşınlar və vasitələr haqqında biliklər əldə edəcəksiniz. Məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələnəcək, müxtəlif əşyaları qrafik təsvir edəcəksiniz. Bu dərsliyin köməyi ilə siz öz evinizi və geyiminizi bəzəməyi öyrənəcək, doğmalarınıza və dostlarınıza hədiyyələr düzəldəcək, oyuncaqlar hazırlayacaqsınız. Bir çox tapşırıqlar sizdən çeviklik, dərrakə, yaradıcı yanaşma tələb edəcək. İnanmaq istərdik ki, işlər elə maraqlı olacaq ki, siz nəinki dərsdə, hətta evdə də nəsə düzəltmək istəyəcəksiniz. Çünkü artıq II sinifdən bilirsiniz ki, bunun üçün bahalı və çətin əldə edilən materiallar lazımlı olmayacaq. Müəlliflər tərəfindən düşünülmüş tapşırıqlar sayəsində görəcəksiniz ki, hətta plastilindən, təbii materiallardan, kağız və kartondan, sap və parça qırıntılarından müxtəlif məmulatlar düzəltmək olar. Siz özünüz də fantaziyanızı köməyə çağıraraq dərslikdə verilməyən başqa məmulatlar da düzəldə bilərsiniz.

### SİZƏ YARADICILIQ UĞURLARI ARZULAYIRIQ!

### DƏRSLİKDƏ İSTİFADƏ OLUNAN ŞƏRTİ İŞARƏLƏR



fikirləşirik



tapşırığı yerinə yetiririk



nəticə çıxarıraq



təhlükəsizlik qaydalarına  
riayət edirik

## 1. TEXNOLOGİYA BİZİM ƏHATƏMİZDƏ. ƏMƏK ALƏTLƏRİ

Ətrafinizda gördüğünüz nə varsa, təbiət və ya insan tərəfindən yaradılmışdır. İnsanlar yaşayış yerləri tikməyi, qida əldə etməyi, həyat üçün lazım olan məmulatlar yaratmağı öyrənmişlər. Bütün bunlar əmək nəticəsində əldə edilir.




Əmək nədir?

İnsanın işləməsi nə üçün vacibdir?

Şəkildə hansı peşələr təsvir olunmuşdur?



**Əmək** – fəaliyyətdir. Ancaq əmək sərf etməklə nəsə yeni bir şey öyrənmək və düzəltmək, həyatı dəyişmək, daha rəngarəng etmək olar.



**Texnologiya** – insan əli ilə məmulatların və xidmətlərin yaradılması prosesidir. **Kənd təsərrüfatı texnologiyalarının** köməyi ilə bugda, meyvə və tərəvəz becərilir. **Yeyinti texnologiyalarından** istifadə edərək buğdanadan çörək, meyvələrdən mürəbbə və cem bişirilir.

**İnformasiya texnologiyaları** telefonla ünsiyyət saxlamaq, televizora baxmaq, məlumat əldə etmək və onu ötürmək üçün yaradılır və istifadə edilir.

Hər bir işi yerinə yetirmək üçün uyğun alətlər lazımdır.



Aşpaz mətbəxdə hansı alətlərdən istifadə edir?  
Dərzi paltar tikərkən nədən istifadə edir?



Sağlamlığı qorumaq üçün kəsici və deşici alətlərlə ehtiyatlı davranışmaq lazımdır.

Şəkli diqqətlə nəzərdən keçirin.

ölçür



dəlik açır



taxtanı kəsir



vinti burur



plastilin



iynə qabı



ölçür



rəndələyir



naqili tutur və kəsir

Alətlərin adını deyin. Onların hər biri ilə hansı işi görmək olar? Şəkildə təsvir olunanlardan hansı alət deyil?

**Alət** – materialın formasını, ölçüsünü və şəklini dəyişən əmək vasitəsidir. Usta alətlərsiz keçinə bilməz.

Alətlər ustanın köməkçisidir. Usta həmişə öz alətlərinə qayğı ilə yanaşır. Alətləri, onların quruluşunu, istifadə qaydasını yaxşı öyrənmək lazımdır.



Hansı alət insana ziyan yetirə bilər?



biz



qayçı



xətkeş



dəftərxana  
bıçağı



iynə



pərgar



Şəkildəki alətləri diqqətlə nəzərdən keçirin.

## TEXNOLOJİ VASITƏLƏR

elektrik burğusu



elektrik müşarı



sadə burğu



vintaçan



metrə



mışar



kəlbətin



çəkic



mexaniki ətçəkən maşını

qayka açarı



Qoşa hissələri olan alətləri tapın.

Evdə və dərsdə ən çox hansı alətlərdən istifadə edirsiniz?

Deşici və kəsici alətlər hansılardır?

Ölçməni hansı alətlə icra etmək olar?

Bu alətlər bir-birindən nə ilə fərqlənir?

Onları neçə qrupa bölmək olar?

Əl ilə materialın formasını, ölçüsünü və şəklini dəyişən alətlər **əl alətləridir**. Mexanizmlərdən ibarət olan əl alətləri **mexaniki əl alətləridir**. **Mexanizm** – maşını, aparatı, cihazı və s. hərəkətə gətirir. Mexanizmin hissələrinə **detal** deyilir.

Elektriklə işləyən mexaniki əl alətlərinə **elektrik alətləri** deyilir.



### SUALLAR



1. Meyvə və tərəvəz hansı texnologiyaların köməyi ilə becərilir ?
2. Dərslərə hazırlaşmaq əmək adlanır mı? Nə üçün?
3. Təbiətin və insanın yaratdıqlarını sadalayın.
4. Siz daha hansı texnologiyaları tanıyırsınız?
5. Mexaniki və elektrik alətləri bir-birindən nə ilə fərqlənir?
6. Şəkildə hansı alətlər təsvir olunmuşdur?

## 2. KƏSİCİ VƏ DEŞİCİ ALƏTLƏRLƏ İŞ

### QAYÇI İLƏ İŞ



*Qayçını yoldaşınızda  
dəstəyi irəli olmaqla bağlı  
şəkildə ötürün.*

*Qayçının ağzını  
yuxarı tutmayın.*

*Qayçının ağzını  
açıq şəkildə qoymayın.*


Qayçı ilə iş zamanı kəsmə istiqamətini diqqətlə izləyin:




*Düz xətt üzrə kəsmək üçün  
qayçını düzüna hərəkət etdirin.*



*Dairəvi detalları kəsərkən  
pəstahı firladin.*




*Mürəkkəbkonturlu detalları  
rahat kəsmək üçün əvvəlcə  
boşluqları ümumi şəkildə,  
sonra isə xırda hissələrlə kəsin.*



*Arasıkəsilməyən xətti kəsmək  
üçün kağızı təsvirin istiqamətinə  
uyğun olaraq müxtəlif tərəflərə  
döndərin və kəsin.*

- Küt və yivi (vinti) boşalmış qayçı ilə işləməyin.
- Qayçı ilə kəsərkən yeriməyin.
- Qayçını sağ tərəfdən masanın kənarına qoyun.
- Qayçını xüsusi dəri qabda və ya qutuda saxlayın.




## BİZ İLƏ İŞ

- Aləti təhlükəsiz yerdə saxlayın.
- Ancaq taxta altlıq üzərində işləyin.
- Deşəcəyiniz nöqtəni nişanlayın.
- Dəstəyi sağa və sola fırlatmaqla deşməni yerinə yetirin.



## DƏFTƏRXANA BİÇAĞI İLƏ İŞ


- Kağızı və kartonu taxta altlıq üzərində dəftərxana bıçağı və qoruyucu xətkeşin köməyi ilə kəsin.



- Kağız və kartonu kəsmək üçün bıçağın ülgücünün böyük olmayan hissəsini irəli çəkin.



- Kağızı kəsərkən bıçağı maili bucaq altında tutun.



- Kartonu kəsərkən bıçağı şaquli vəziyyətdə tutun və onu kartona möhkəm sıxın.
- Ancaq taxta altlıq üzərində işləyin.
- Bıçaq işlək vəziyyətdə olmadıqda ülgücü içəri salın.




## İYNƏ İLƏ İŞ



*İynəni ancaq iynə qabında saxlayın.*

*Sapı müəyyən uzunluqda kəsin.*

*İynəni saplayarkən iynəsaplayandan istifadə edin.*



*İynəni ancaq saplı, dəliyi irəli olmaqla ötürün.*



*Tikmə zamanı iynəni baş və şəhadət barmaqları ilə saxlayın və oymaq taxılmış orta barmaqla azacıq irəli itələyin.*

- İynəni heç vaxt ağzınıza almayın!
- İynəni və sancağı paltara sancmayıın!
- Paslı iynə ilə tikməyin: o, parçaya pis girir, onu korlayır və tikiş zamanı qırılı bilər.

## YAPIŞQANLA İŞ



- Yapışqan zəhərlidir! Onunla ehtiyatlı davranışın.
- Yapışqanı məməlatin səthində yalnız fırça ilə sürtün.
- Yapışqanın üzə, xüsusən də gözlərə düşməsi təhlükəlidir. Gözə düşən yapışqanı çoxlu su ilə yuyun
- Yapışqanla işin sonunda mütləq əllərinizi və fırçanı yuyun.
- Yapışqanla işlədikdə nəm salfetdən istifadə edin.




## SUALLAR



1. Qayçı ilə iş zamanı təhlükəsizlik qaydaları hansılardır?
2. Bizi işləyərkən hansı təhlükəsizlik qaydalarına riayət etmək lazımdır?
3. İynə və yapışqanla işlədikdə hansı təhlükəsizlik qaydalarını bilmək lazımdır?

### 3. DETALLARI NİŞANLAMA QAYDALARI. PƏRGAR VASİTƏSİLƏ NİŞANLAMA




Gözəyari nişanlama



Trafaret üzrə nişanlama




Ülgü üzrə nişanlama



Qatlamaqla nişanlama



Köçürmə kağızı ilə nişanlama




Düzbucaqlı detalların nişanlanması



Çevrə nədir? **Çevrə** dairəni məhdudlaşdırın xətdir. Şəkildəki mavi dairənin çevrəsi qara xətlə nişanlanmışdır.

Çevrənin ölçülərini nişanlamaq üçün onun radiusu göstərilir. **Radius** dairənin mərkəzindən çevrəyə qədər olan məsafədir. Çertyojlarda radius belə göstərilir: R 30. Deməli, dairənin radiusu 30 mm və ya 3 sm-dir.



Səliqəli və dəqiq dairə çəkmək üçün – **pərgardan** istifadə edilir.



Bu alətlə tanış olaq.



Pərgara diqqətlə baxın. Fikirləşin, nə üçün bu alətlə ehtiyatlı davranışmaq lazımdır?




### PƏRGARLA İŞ




1. Pərgarı qutuda saxlayın.
2. Pərgarın başlıq hissəsini yuxarı vəziyyətdə tutun.
3. İsləyərkən kağızin altına karton qoyun.
4. Pərgarı başı irəli olmaqla, bağlanmış şəkildə ötürün.
5. İslədikdən sonra pərgarı qutuya qoyun.






Pərgarla dairəni bərabər hissələrə bölək.







Lazımı ölçüdə dairə çəkilir, xətkeş, düzbucaqlı üçbucaq və pərgarın köməyi ilə hissələrə bölünür.



**Dairə 2 və 4 hissəyə bölünür.**



**Dairə 6 hissəyə bölünür.**



**Dairə 8 hissəyə bölünür.**



## SUALLAR



1. Dairə nədir?
2. Radius nəyə deyilir?
3. Pərgar hansı hissələrdən ibarətdir?
4. Dairəni neçə hissəyə bölmək olar?

## 4. ÖZÜNƏXİDMƏT. SANİTARIYA-GİGİYENA QAYDALARI



Siz özünüzə xidmət edirsinizmi?  
Özünüzə xidmət edərkən hansı işləri görürsünüz?



Gəlin sanitariya-gigiyena və özünəxidmət qaydalarına əməl etmək üçün şəkillərdə təsvir olunan işləri hər gün yerinə yetirək.



*Yatağımızı  
yiğışdırıraq.*



*İdman edək.*



*Geyinək.*



*Yüngül səhər  
yeməyi hazırlayaq.*



*Özümüzə çay süzək.*



*Ayaqqabımızı  
geyinək.*



*Sağlam qidalanaq.*




*Corablarımızı yuyaq.*



*Otağımızı təmizləyək.*



*Ayaqqabımızı  
təmizləyək.*



*Əşyalarımızı təmir edək.*



*Çantamızı özümüz toplayaq.*



Sanitariya-gigiyena qaydaları haqqında nə bilirsiniz?  
Onlar nə üçün lazımdır?

Sanitariya-gigiyena qaydalarına əməl etmək insanın sağlamlığı üçün çox vacibdir. Bu qaydalar aşağıdakılardan ibarətdir:



Hər səhər yuxudan duranda əlləri, üzü, boyunu və qu-laqları soyuq su ilə yumaq lazımdır.



Dişləri səhər və yatmadan əvvəl fırçalamaq, hər yeməkdən sonra ağızı yaxalamaq vacibdir. Dişləri üç dəqiqədən az olmayaraq fırça və diş məcunu ilə yumaq lazımdır. Fırça çox yumşaq olmamalıdır.



Əlləri həmişə yeməkdən əvvəl və sonra, məktəbdən və gəzintidən qayıdanan sonra sabunla yumaq lazımdır.




Həftədə bir dəfədən az olmayaraq, yayda isə gündə iki dəfə duş qəbul etmək faydalıdır.



Yuyunmazdan əvvəl yataq dəstini dəyişmək məsləhətdir. Alt paltarlarını və corabları isə gündəlik dəyişmək lazımdır.



Yatmadan əvvəl ayaqları soyuq su (qışda ılıq su) və sabunla yumaq lazımdır.



Həftədə bir dəfə dırnaqlar tutulmalıdır. Hər gün saçları daramaq lazımdır.



Ayaqqabılar tez-tez firça ilə təmizlənməlidir. Həmişə təmiz cib dəsmalı, bir dəfə istifadə üçün nəzərdə tutulmuş quru və ya nəm salfet gəzirmək lazımdır.



Otağınızı və sinifdə partanızı təmiz, kitabları, dəftərləri səliqəli saxlamaq və onların üzünü vaxtaşırı dəyişmək lazımdır.

Bu qaydalara əməl olunmasa, mikrobların\* hücumuna məruz qalar və xəstələnərsiniz.



## SUALLAR



- 1. Siz daha hansı özünəxidmət qaydalarına əməl edirsiniz?*
- 2. Özünəxidmət qaydalarının əhəmiyyəti nədən ibarətdir?*
- 3. Siz hansı sanitariya-gigiyena qaydalarına əməl edirsiniz?*
- 4. Bu qaydalara əməl etməsək, nə baş verər?*

Özünəxidmət qaydalarına və sanitariya-gigiyena qaydalarına əməl edin.

\* **Mikrob** – sağlamlıq üçün təhlükəli olan mikroorganizmdir.

## 5. BİTKİLƏR VƏ ONLARIN İNSAN SAĞLAMLIĞINDA ROLU



Şəkillərə diqqətlə nəzər yetirin.



Yerin “yaşıl geyimi” nədir?  
Bitkilər haqqında nə bilirsiniz?  
İnsanlar bitkiləri nə üçün becərir?

Gündəlik qidamızda hansı bitkilərdən istifadə edirik?  
Bitkilərin insan və heyvanların həyatında rolü nədir?

İnsanın həyatında bitkilər çox böyük rol oynayır. Onlar karbon qazını udur və insanın nəfəs alması üçün zəruri olan oksigen buraxır. Bitkilər bütün canlılar, o cümlədən insan üçün qida mənbəyidir.

Bitkilər şəhər mühitində tozu və səsi udaraq insanın rahat yaşamasına şərait yaradır.

İnsan bitkilərdən müxtəlif dərmanlar hazırlayır.

Bitkilərdən tikinti materialları alınır.

Bitkilər gözəlliyyi ilə insanı özünə cəlb edir, onda yaxşı əhvali-ruhiyyə yaradır. İnsan sevdiklərinə də gül bağışlayır.

Bitkilərdən parça toxumaq üçün sap da alınır.

Həyatımızı bitkilərsiz təsəvvür etmək olmaz. Bitkilər nəinki təbiətə və evlərimizə gözəllik verir, eləcə də başqa vacib və faydalı vəzifələri yeriňə yetirir.

Çiçək ləklərinin, güllüklərin yaradılması və parkların bəzədilməsi üçün becərilən bitkilər dekorativ bitkilər adlanır.

Dekorativ bitkilərin ömrü müxtəlif olur. Odur ki, onları üç qrupa bölgülər: birillik, ikiillik və çoxillik dekorativ bitkilər.

Bitkilərin hansı növlərini tanıyırsınız?



Sizcə, ikiillik bitkilər çoxillik bitkilərdən nə ilə fərqlənir?

**Meyvəçilik** – kənd təsərrüfatının bir sahəsi olub meyvə və giləmeyvələrin becərilməsi ilə məşğul olur.



Şəkildə hansı bitkilər təsvir olunub?


Meyvəli bitkiləri hansı əlamətlərinə görə 3 qrupa ayıırlar?

Meyvəli bitkilərdən nə hazırlanır?

### Meyvə və tərəvəzdən hazırlanan məmulatlar



**Tərəvəz bitkiləri** – birillik bitkilərdir. Onların şirəli hissələrindən (təzə və ya emal olunmuş halda) qidalanmada istifadə olunur.



Şəkildəki tərəvəzlərin adlarını deyin.



### SUALLAR



1. Gündəlik qidamızə daxil olan bitkilər hansılardır?
2. İnsanın həyatında bitkilər hansı rol oynayır?
3. Tərəvəzlərdən hansı xörəklərin hazırlanmasında istifadə edilir?

## 6. SƏHƏR SÜFRƏSİ. NAHAR SÜFRƏSİ

Biz səhərlər yemək yeyirik.



Səhər süfrəsi necə olmalıdır?  
Səhər süfrəsinə nələr daxildir?



Səhər yeməyi bütün gün ərzində yaxşı əhvali-ruhiyyənin qorunmasına imkan verir.

Səhər süfrəsini hazırlayarkən masaya kətan və ya pambıq parçadan salfet qoyulur. Salfetin üstünə kiçik nimçə yerləşdirilir. Nimçənin soluna ağızı yuxarı baxan çəngəl, sağına isə iti bıçaq qoyulur. Bıçağın ağızı nimçəyə tərəf qoyulmalıdır. Bıçağın dəstəyinin yanında nəlbəki və fincan qoyulur. Fincanın dəstəyi solda və nəlbəkidəki çay qaşığı sağda olmalıdır. Belə olduqda onlardan istifadə etmək asanlaşır. Masaya pendir, yağ və xama ayrıca qablarda qoyulur. Səhər yeməyinə iliq bişirilmiş yumurta xüsusi qabda verilir. Qabı xırda nimçəyə qoymaq lazımdır. Yumurtanın yanında mütləq çay qaşığı olmalıdır.

Bərk bişirilmiş yumurtanı süfrəyə soyulmuş halda vermək lazımdır.

Qayğanaq süfrəyə çox zaman tavada verilir. Masaya çörəkqabı, cem və ya bal nimçəsi, içərisində şəkər tozu olan qab, duz və istiot qoyulur.

Səhər süfrəsinə ət məmulatları (sosiska və kolbasa), düyü və manna sıyıqları verilə bilər.



- Masanın nahara hazırlanması nə deməkdir?
- Nahar süfrəsini hazırlayanda nədən başlamaq lazımdır?
- Nahar masasına qab-qacağı necə düzənmək lazımdır?



## Masanı nahara hazırlamaq – süfrənin nahar üçün tərtib edilməsi, bəzədilməsidir.

Nahar masası nahar edənlərin sayı nəzərə alınmaqla bəzədilir.

Nimçələri hər bir stulun qarşısına masanın kənarından 5–10 sm məsafədə yerləşdirmək lazımdır.

Süfrəyə əvvəlcə dayaz nimçələr düzülür, nimçələrin üzərinə salfet qoyulur və onların üzərinə dərin nahar nimçəsi yerləşdirilir. Salfet nimçələrin sürüşməməsi üçün qoyulur.



Böyük nahar nimçələrindən solda kiçik nimçə qoyulur.

Nahar ləvazimatlarının sayı nahara veriləcək xörəklərdən asılıdır.

Sağda iti ağızı nimçəyə yönəlmış yemək bıçağı və xörək qaşığı qoyulur. Nimçənin qarşısına desert\* qaşığı qoyulur.

Çəngəllər ağızı yuxarı halda nimçənin solunda qoyulur.

İçkilər üçün şüşə və ya büllur qrafinlərdən istifadə edilir.

Əgər menyuda mineral su və ya meyvə şirəsi varsa, onda nimçənin qarşısına və ya yanına su stəkanı da qoyulur. Bərk yeməklər yemək bıçağı ilə kəsilir.

Əgər nahar çox sayda yeməkdən ibarətdirsə (məsələn, salat, sulu xörək, balıq və ya ət yeməkləri, dessert), onda masaya uyğun nahar ləvazimatları düzülməlidir.

Salfetləri hansı materiallardan hazırlayırlar?

Hansı halda kağız salfetdən, hansı halda parça salfetdən istifadə edirlər?


Paltarı ləkələrdən qorumaq üçün parça salfetdən istifadə edirlər. Yeməkdən qabaq parça salfeti nimçənin altından özünə tərəf olmaqla dizin üstünə sərirlər.

Əllər çox bulaşmamışsa, salfetin yuxarı yarısına silmək olar. Əlləri və dodaqları kağız salfetlə silmək daha yaxşıdır. Kağız salfetlər masa üzərinə xüsusi altlıqlarda qoyulur. Yeməyi bitirdikdən sonra parça salfeti səliqəli şəkildə nimçənin sağına qoymaq lazımdır. İstifadə edilmiş kağız salfet nimçəyə qoyulur.

\* Desert — çərəz (xörəkdən sonra verilən meyvə, şirniyyat və s.)



Kağız və parça salfetin müxtəlif üsullarla qatlanmasına diqqət yetirin.



## SUALLAR



- 1. Səhər süfrəsinin ləvazimatları hansılardır?**
- 2. Səhər süfrəsində hansı qida növlərinən istifadə edilir?**
- 3. Salfetlər nə üçündür?**
- 4. Siz müxtəlif üsullarla parça və kağız salfetləri qatlaya bilirsinizmi?**

1. Səhər və nahar süfrəsi tərtib edin.
2. Yuxarıda verilmiş şəkillərə əsasən salfet qatlamağı öyrənin.

## 7. ŞAM SÜFRƏSİ. YEMƏK MASASI ARXASINDA DAVRANIŞ QAYDALARI



Şam süfrəsi necə tərtib olunmalıdır?  
Şəklə diqqət yetirin.



Şam süfrəsi səhər süfrəsindən nə ilə fərqlənir?



Şam süfrəsinin tərtibində də səhər və nahar süfrələrindəki qab-qacaqdan istifadə edilir. Əgər şam süfrəsində qatıq, süd, meyvə şirəsi verilirsə, onda masaya stəkanlar qoyulur. Şam süfrəsinə, adətən, desert nimçəsi düzülür.

Yeməklərin növündən asılı olaraq, şam süfrəsinin ləvazimatlarına əlavələr etmək olar. Bu hər kəsin öz zövqündən asılıdır.

Şam yeməyi olduqca yüngül olmalıdır. Çünkü şam etdikdən sonra hərəkət fəallığı azalır. Yeməyi yatmadan iki-üç saat əvvəl qəbul etmək lazımdır ki, rahat həzm olunsun. Şam yeməyində müxtəlif salatlar, tərəvəzlə hazırlanmış ət və balıq xörəkləri, meyvə şirələri və s. istifadə edilə bilər. Şam edərkən yağılı və qızardılmış yeməklərdən az istifadə etmək məsləhətdir.




- Yemək masası arxasında hansı davranış qaydalarına əməl etmək lazımdır?
- Yemək masası arxasında davranış qaydalarına əməl etməyin əhəmiyyəti nədir?



**Hər bir insan yemək masası ətrafında aşağıdakı qaydalarla əməl etməlidir:**

1. Yemək yeyərkən birdəfəyə böyük tikə dişləməyin.
2. Yemək yeyərkən danışmayın. Əgər sizə sual veriblərsə, əvvəlcə yeməyi udun, sonra cavab verin.
3. Su içən zaman qurtuldatmayın, çox isti xörəyi üfürməyin, qaşıqla nimçəni taqqıldatmayın. Səssiz yeməyə çalışın.
4. Əti böyük olmayan tikələrə doğrayın. Bir tikəni yedikdən sonra növbəti tikəni kəsin. Bütün payı hissələrə doğramayın: onda sizin nimçəniz səliqəsiz görünər, yemək isə tez soyuyar.
5. Qızardılmış quş ətini böyük olmayan tikələrə kəsməklə çəngəl vasitəsilə götürmək lazımdır. Kəsmək çətinləşəndə tikəni əllə ayırib yemək olar.
6. Balığın qılçıqlarını çəngəllə və əllə çıxarmaq olar. Lakin bu zaman barmaqları yalamır, salfetlə silirlər.
7. Çəngəllə rahat götürülə bilən yeməyi qaşıqla götürməyin.
8. Bıçaqla yemək təhlükəlidir.
9. Kompotdan çıxan çeyirdəkləri nəlbəkiyə tüpürüb atmayın. Qaşığı ağıza yaxınlaşdırıb çeyirdəyi çıxarın və nəlbəkiyə qoyun.
10. Əgər sizə nə isə götürmək lazımdırsa, masa boyunca dartinmayın, nəzakətlə onu ötürməyi xahiş edin.
11. Ümumi qabdan sizə tərəf olan tikəni götürün. Çünkü ümumi qabdan özü üçün yaxşı tikə seçmək ədəbsizlikdir.
12. Hər hansı bir yeməyi kəsmək lazımdırsa, çəngəli sol, bıçağı isə sağ əldə tutun. Bulaşiq bıçağı və çəngəli masanın üzərinə qoymayın.



13. Bulaşıq qablarınıızı qonşu tərəfə itələməyin.
14. Çay içəndə çay qaşığını stəkanda saxlamayın – o çəvrilə bilər.
15. Çayı qarışdırıb qaşığı nəlbəkiyə qoyun.
16. Masa arxasında ayağı ayağın üzərinə aşırıb oturmayın – bu ədəbsizlikdir.
17. Yemək yeyərkən kitab oxumayın və telefondan istifadə etməyin – bu, ətrafinizdakılara qarşı hörmətsizlikdən başqa, həm də zərərlidir.
18. Çörəklə rəftarınızda diqqətli olun, dişləyib artığını atmayın. Bugdanın becərilməsi, yiğilması, üyündülməsi və çörəyin bişirilməsində nə qədər insan əməyi olduğunu həmişə yadınızda saxlayın. Həmçinin yaddan çıxarmayın ki, Yer kürəsində milyonlarla acliq çəkən uşaq üçün çörək qırıntısı çox qiymətlidir! Eləcə də hər birimiz bütün ərzaq məhsullarını qənaətlə işlətməli, israfçılığa yol verməməliyik.

## SUALLAR

- 1. Şam süfrəsinin əsas ləvazimatları nədir?**
- 2. Şam yeməyini nə üçün yatmadan iki-üç saat qabaq qəbul etmək lazımdır?**
- 3. Şam süfrəsində hansı yemək növlərindən istifadə etmək məsləhətdir?**
- 4. Yemək masası ətrafında hansı davranış qaydalarına əməl edilir?**
- 5. Çörəyə nə üçün qənaət etmək lazımdır?**



1. Şam süfrəsini tərtib edin və parça salfeti “çanta” formasında qatlayın.
2. Yemək masası arxasında davranış qaydalarına əməl etməyə çalışın.



## 8. PLASTİLİNDEN SƏKKİZAYAQLI İLBİZ



Suda hansı heyvanlar yaşayır?  
Səkkizayaqlı ilbiz haqqında nə bilirsiniz?



**Səkkizayaqlı ilbiz** – ayaqlarında çoxlu sormaclar olan suda yaşayan canlıdır.

Səkkizayaqlı ilbizin bədəninin uzunluğu 25 sm-ə çatır. Onun ayaqları daha uzundur – 90 sm, lakin 120–130 sm-ə də çata bilər. Bədən çəkisi 10 kq-a qədərdir. Səkkizayaqlı ilbizin ağızında tutuquşu dimdiyinə bənzəyən iki güclü çənəsi, boğazında yeməkləri üyütməyə imkan verən sürtgəc var.



Plastilindən səkkizayaqlı ilbiz düzəldək.




1. Qəhvəyi plastilin tirciyi biri digərlərindən böyük olmaqla 5 hissəyə ayırin və bütün hissələrdən kürəciklər yuvarlayın.



2. 4 kürəcikdən nazik bağlar yayın və 8 hissəyə ayırin.



3. Bağları səkkizguşəli ulduz formasında bir-birinə birləşdirin. Onlar səkkizayaqlının ayaqlarıdır. Ayaqları müxtəlif istiqamətlərə əyməklə onlara ağ plastilindən nöqtələr yapışdırın. Bunlar səkkizayaqlı ilbizin sormaclarıdır.




4. Böyük kürəciyi üst hissəsi geniş olmaqla uzunsov formaya salın. Bu səkkizayaqlı ilbizin başıdır.



## PLASTİLİNDƏN YAPMA İŞLƏRİ

5. Ağ və qara plastilindən gözlər düzəldin və səkkizayaqlı ilbizin başına bərkidin. Karandaşla onun ağızını çizin.



6. Səkkizayaqlı ilbizin başını səkkizguşəli ulduzla birləşdirin.



Plastilindən səkkizayaqlı ilbiz hazırdır.



### SUALLAR



1. Səkkizayaqlı ilbiz hansı əlamətlərə malikdir?
2. Səkkizayaqlı ilbiz həndə rəngdə plastilinlərdən hazırlanınız?
3. Səkkizayaqlı ilbizin hazırlanması ardıcılılığı necədir?



Plastilindən hörməçək düzəldin.



## 9. PLASTİLİNDƏN TANK

**Tapmacanı tapın:**


Bir tısbağam var,  
Poladdandır köynəyi.  
Düşməni lərzəyə salır,  
Onun xarici görkəmi.



Plastilindən tank  
düzəldək.




1. Tankın tırtıllarını düzəltmək üçün qəhvəyi rəngdə plastilindən müxtəlif ölçüdə kürəcik hazırlayın və onları yastılayaraq bir-birinin yanına düzün.



2. Yastılanmış kürəciklərin mərkəzinə kiçik kürəciklər yapışdırın və onların kənarlarını karandaşla hörümçək toruna oxşar xətləyin.

3. Qəhvəyi plastilindən nazik çubuq yayın və yastılayın.



4. Karandaşla yayılmış plastilin lenti eninə xətləyin və təkərlərin üzərinə yapışdırın. Tankın tırtılı hazırdır. Tırtıldan 2 ədəd düzəldin.


5. Tankın gövdəsini düzəldin. Qəhvəyi rəngdə tırtıla yaşıl plastilin yapışdırın və hər iki tırtılı (yastılanmış, nazik) gövdəyə bərkidin.



## PLASTİLİNDƏN YAPMA İŞLƏRİ

6. Tırtilların üzərinə yaşıl plastilindən nazik lent yapışdırın və onu gövdəyə birləşdirin.

7. Dairəvi formada tankın qala hissəsini yapın və onu tankın gövdəsinə birləşdirin.



8. Tankın top və pulemyotunu, fənərlərini, mühərrrik hissəsini, yanacaq çənlərini şəkildəki kimi hazırlayın və gövdəyə birləşdirin.



Plastilindən  
tank hazırlıdır.



### SUALLAR



1. *Tank haqqında nə bilirsiniz?*
2. *Hazırladığınız tank modeli neçə hissədən ibarətdir?*
3. *Tankın tırtillarını necə hazırladınız?*
4. *Tankın qala hissəsində nə yerləşir?*



Plastilindən qırıcı  
təyyarə düzəldin.



## 10. PLASTİLİNDƏN ZEBR



Afrikada yaşayan hansı  
heyvanları tanıyırsınız?


Zebr haqqında nə bilirsiniz?



**Zebr** – Afrikada yaşayan vəhşi, zolaqlı atdır. Zebrlərə yalnız Mərkəzi və Cənubi Afrikada rast gəlinir. Hər bir zebrin insanın barmaq izlərinə bənzəyən qara və ağ zolaqlardan ibarət nadir nümunəsi vardır. Maraqlıdır ki, zebralar bütün atlar kimi ayaq üstə deyil, uzanaraq yatırlar.



Plastilindən zebr  
düzəldək.




1. Ağ rəngdə plastilin tircikdən zebrin gövdə, baş, ayaqlar və quyruq hissələri üçün silindrik bağlar yayın.




## PLASTİLİNDEN YAPMA İŞLƏRİ


2. Əvvəlcə zebrin gövdəsini və başını şəkildəki kimi düzəldərək qara plastilindən zolaqlarını gövdəyə yapışdırın.



3. Ağ və qara plastilindən zebrin quyruğunu, qulaqlarını, yalını, ağzını, gözlərini düzəldərək onun gövdəsini və başını formalaşdırın.



4. Ağ və qara plastilin bağlardan zebrin bir cüt qabaq və bir cüt arxa ayaqlarını şəkildəki kimi düzəldib gövdəsinə birləşdirin.



Plastilindən zebrə hazırdır.



Plastilindən pələng düzəldin.



## 11. KAĞIZ ZOLAQLARDAN ÇİÇƏK APLİKASIYASI



Siz qayçı haqqında nə bilirsiniz?  
Qayçıdan hansı peşə sahibləri istifadə edirlər?

İlk qayçının yaradılmasından min ildən artıq vaxt keçib. Bu, qoyunları qırxmaq üçün nəzərdə tutulmuş qayçı idi. Onların tiyələri\* mərkəz ətrafında dönmürdü, yaylı lövhə ilə birləşdirilərək sadəcə əl ilə sıxlırdı.



*Qayçiların növləri:* 1. dekorativ qayçı; 2. manikiür qayçısı; 3. bağ qayçısı; 4. metal qayçısı; 5. mətbəx qayçısı; 6. qoyun qırxmaq üçün qayçı; 7. məktəbli qayçısı; 8. tibb qayçısı; 9. bərbər qayçısı; 10. dərzi qayçısı; 11. armatur\*\* kəsən qayçı; 12. plastik boru kəsən qayçı; 13. dəftərxana qayçısı.

Sonralar sənətkarlar iki bıçağı mismarın köməyi ilə birləşdirib, onların dəstəyini isə üzük formasında əydilər. Qayçı belə yarandı. Qayçını dəmirdən, poladdan, gümüşdən hazırlayırdılar, qiymətli metalla bəzəyirdilər. Bəzən həddən artıq olan bəzəklər bu alətdən istifadə etməyə maneçilik törədirdi.


Müxtəlif uzunluqda kəsilmiş kağız zolaqlarından qar dənəciyi fiqurları düzəltmək olarmı?  
Şəkildə təsvir olunan qar dənəciyi fiqurunu kağız zolaqlarından necə hazırlamaq olar?



\*Tiyə – qayçının ağızı, kəsən hissəsi

\*\*Armatur – dəmir-beton qurğularda metal çərçivə.

Küknar ağacı bəzəmək üçün belə bəzəkləri adı kağızdan çox sadə üsulla hazırlamaq olar. Belə bir fiqur hazırlamaq üçün on ədəd eyni-ölçülü kağız zolağı kəsmək və onları ortadan steplerlə bərkitmək lazımdır. Daha sonra hər bir zolağı mərkəzə doğru qatlamaq və yapışdırmaqla qar dənəciyini əldə etmək olar.



Kağız zolaqlarından müxtəlif formalı elementlər (detallar) hazırlayıb onları birləşdirməklə müxtəlif təsvirlər yaratmaq olar.

### Kağız zolaqlardan hazırlanan elementlər





Çiçək aplikasiyasına nəzər yetirin.

Bu təsvirdə hansı elementlərdən istifadə olunub?



Çiçək aplikasiyası düzəldək.



Əsas olaraq boş konfet qutusu, zolaqlar üçün rəngli kağızlar götürmək lazımdır. Kağız vərəqinin uzun tərəfinə eni 2–3 sm (yaxşı olardı ki, zolağın eni qutunun dərinliyinə bərabər olsun) zolaqlar çizin və kəsin.



Verilmiş uzunluqda zolaqdan onun  $1/4$ ,  $1/2$ ,  $3/4$  hissəsi qədər uzunluqda kiçik zolaqlar kəsin.

Müxtəlif zolaqlardan çiçəyin şəkildə göstərilən detallarını hazırlayın və onları şəkildəki ardıcılıqla yapışqanla bərkidin. Fon üçün qutunun daxilinə rəngli kağız və ya karton yapışdırın.

Çiçək fiqurunun qutuya necə bərkidilməsinə fikir verin və nəticə çıxarın.






### SUALLAR



- 1. Şəkildəki qayçılara diqqət yetirin. Sizcə, onlardan hansı məqsədlər üçün istifadə etmək olar?*
- 2. Qayçılarda hansı fərqləri müşahidə etdiniz?*
- 3. Daha hansı növ qayçılıarı tanıyırsınız?*
- 4. Siz bu dərsdə hansı materialdan istifadə etdiniz?*
- 5. Ciçək aplikasiyasının hazırlanmasında hansı elementlərdən istifadə olunmuşdur?*

Kağız zolaqlarından istifadə edərək arı şanı, pişik və ya qar dənəciyi aplikasiyalarından birini hazırlayıın.



## 12. HEYVAN SİLUETLƏRİ. PANDA



Panda haqqında nə bilirsiniz?





**Panda** – Çinin cənubunda yaşayan çox nadir heyvanı belə adlandırırlar. Yer kürəsində cəmi bir neçə yüz panda qalmışdır. Buna görə də onlar təbiətin mühafizəsi üzrə “Qırmızı kitab”a daxil edilmişlər. Bu təşkilat pandanın əsas qida mənbəyi olan bambuk meşələrinin mühafizəsinə nəzarət edir. Onları ovlamaq qəti qadağandır.





Pandanın aplikasiyasını hazırlayaq.

1. Pandanın konturunu (səh. 68) əvvəlcə kalkaya, sonra ağ kağıza köçürün.



2. Pandanın konturunu qayçı vasitəsilə kəsin və onun aqrəngli siluetini\* qara kağıza yapışdırın qara flomasterlə pandanın sıfətini formalaşdırın.



Panda aplikasiyası hazırlanıb.



### SUALLAR



1. *Sizcə, hər hansı fiquru kəsdikdə nəyə fikir vermək lazımdır?*
2. *Siluet dedikdə nə başa düşürsünüz?*

## 13. SİMMETRİK NAXIŞKƏSMƏ



Hər hansı bir həşəratın təsvirinə baxın. O, simmetriya oxuna malikdir. Əgər bu təsviri təsəvvürümüzdə yaridan qatlasaq, onda onun iki hissəsi üst-üstə düşəcək. Bu qat xətti təsvirin simmetriya oxu adlanır.


Bu xassədən kağızın naxışlı kəsilməsində istifadə etsəniz nə alınar? Biz kağızı təsəvvürdə yox, həqiqətən qatlayacağımız.



**Hazır aplikasiyalara diqqət yetirin.**






Kəpənək və hörümçək toru üzərin-dəki hörümçək təsvirlərində hansı simmetriya oxlarını görürsünüz?



Siz onları hansı kəsmə üsulu ilə kəsəcəksiniz?

Bu məmulatların hazırlanması üçün kağız nə üçün məhz belə qatlanır?



Cizgi filminin qəhrəmanı olan Çeburaşkanın və kəpənəyin kəsilməsi texnologiyasına diqqət yetirin. Onların ülgülərini rəngli vərəqə köçürün, kəsin və kağıza yapışdıraraq aplikasiyalarını hazırlayın.



### SUALLAR



1. Simmetrik kəsmədə əsas nəyə fikir vermək lazımdır?
2. Siz bu fiqurları hazırlayarkən hansı kəsmə üsulundan istifadə etdiniz?


## 14. QAR DƏNƏCİYİ APLİKASIYASININ HAZIRLANMASI



Siz nə vaxtsa əsl qar dənəciklərinə fikir vermisiniz?  
Onlar necə görünür?

Qeyd etmək lazımdır ki, qar dənəcikləri nazik buz iynəciklərdən ibarətdir və altibucaqlıdır. Buz iynəciklər birləşib saysız-hesabsız naxışlar yaradır.


Şəkildəki qar dənəciklərindən hansı əslinə oxşayır?  
Siz onların fərqini nədə görürsünüz?







Qar dənəciyini kəsmək üçün nazik kağız götürün.  
Bu, kalka, kağız salfet, folqa ola bilər.



Kağız nə üçün nazik olmalıdır?  
Qar dənəciyi nə qədər zərif naxışlı olsa, o qədər incə görünər.  
Ona görə də qar dənəciyi kəsdiyimiz kağız nazik olmalıdır.  
Altibucaqlı qar dənəciyini kəsmək üçün nişanlama ardıcılılığı  
belə yerinə yetirilir:



Nişanlamanı sol tərəfdən edirik. Qar dənəciyi necə alınır?  
Əgər şəkil sağ tərəfdən çəkilərək kəsilərsə, qar dənəciyi alınar?  
Əgər şəkli hər iki tərəfdən çəkərək kəssəniz, nə alınar?




### SUALLAR



1. Qar dənəciyi kəsmək üçün hansı qayçidan istifadə etmək lazımdır? Nə üçün?
2. Kağızdan qar dənəcikləri kəsərkən əsas nəyə fikir vermək lazımdır?



Kağız salfetdən zərif qar dənəciklərinin göstərilən sadə variantlarını kəsməyə çalışın.



## 15. HƏNDƏSİ FİQURLARDAN APLİKASIYA. MƏZƏLİ KÖPƏK



Şəkildəki köpək sizə tanışdırımı?  
Köpək aplikasiyasında hansı  
fiqurlardan istifadə edilib?




Bu balaca, qısaayaqlı köpəyin adı Pekinesdir.  
Cinsin adı Pekin şəhərindən gəlir. Çinlilər pekinesləri **Fu** itləri adlandırırlar.  
Pekineslər Çin imperatorunun ailəsinə mənsub idi, sarayda saxlanılırdı.



Rəngli kağızlardan məzəli köpək aplikasiyası düzəldək.

1. 3 rəngdə (açıq və tünd-qəhvəyi, narıncı) kağız götürün və pərgarın köməyi ilə müxtəlif diametrli\* dairələr kəsin.




2. Qayçı ilə dairələri yarıya bölün. Böyük dairənin yarısı gövdə, kiçik dairələr baş, qulaqlar və qısa tüklər üçündür.



3. Tükləri üçün böyük və kiçik yarımdairələri bərabər hissələrə xətkeşlə bölün və qayçı ilə kəsin.

\*Diametr – çevrənin mərkəzindən keçib, onun iki nöqtəsini birləşdirən düz xətdir.

## APLİKASIYA İSLƏRİ



4. Dairələrdən və yarımdairələrdən olan gövdəni və başı şəkildə göstərilən qaydada yapışdırın.



5. Qara, qəhvəyi və ağ flomasterlə köpəyin sıfətini formalaşdırın.



6. Qulaqlara və quyruğa kiçik dairədən kəsilmiş tükləri, gövdəyə isə böyük dairə hissələrindən kəsilmiş tükləri yapışdırın. Uzun tüklərin üzərinə nisbətən qısa tüklər yapışdırmaq olar.



Məzəli köpək aplikasiyası hazırlanır.



### SUALLAR



1. Hazırladığınız aplikasiyada hansı rəngdə materialdan istifadə edilmişdir?
2. Aplikasiyanın hissələri hansı həndəsi fiqurlar şəklində kəsilmişdir?



Konfet kağızlarından istifadə edərək şəkildəki avtomobili hazırlayıın.



## 16. RƏNGLİ KAĞIZLARDAN AZƏRBAYCAN BAYRAĞI MOZAİKASI



Azərbaycanın hansı rəmzlərini tanıyırsınız?  
Azərbaycan bayrağı haqqında nə bilirsiniz?



Bayraq dövlətin özünütəsdiq rəmzi sayılır. Dövlətin varlığının, tarixinin və taleyinin göstəricisidir. Qürur və güvənc yeri kimi bayraq dünyanın hər yerində ən müqəddəs milli dəyərdir, azadlığın rəmzidir.

Xalqımızın azadlığını, suverenliyini, istiqlalımız uğrunda apardığımız tarixi mübarizəni, mənəvi dünyagörüşümüzü ifadə edən ay-ulduzlu bayrağımız həm də milli kimliyimizin ən bariz təsdiqidir. Dövlət bayrağı bütün Azərbaycan vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzidir.

Azərbaycan bayrağı neçə rəngdən ibarətdir?

Azərbaycan Respublikasının Dövlət Bayrağı eni bərabər olan üç üfüqi zolaqdan ibarət düzbucaqlı şəklindədir. Yuxarı zolaq **mavi** rəngdə, orta zolaq **qırmızı** rəngdə, aşağı zolaq **yaşıl** rəngdədir.


Qırmızı zolağın ortasında aypara və səkkizguşəli ulduz təsviri vardır. Aypara və ulduz ağ rəngdədir.

Azərbaycan Respublikasının Dövlət Bayrağında mavi rəng Azərbaycan xalqının türkmənşəli olmasını, qırmızı rəng müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubluğununu ifadə edir.

## MOZAİKA İŞLƏRİ



Rəngli kağızlardan Azərbaycan bayrağının mozaikasını düzəldək.



Bizə lazımdır



rəngli  
kağızlar



deşik  
açan



ağ karton



köçürmə  
kağızı



karandaş




kalka




yapışqan və firça


1. Bayrağın konturunu (səh. 68) kalkaya köçürün.



2. Köçürmə kağızından istifadə edərək bayrağın konturunu ağ kartona köçürün.





3. Mavi, qırmızı və yaşıl kağızlardan deşikaçanla kiçik dairələr kəsin.





## MOZAİKA İSLƏRİ



4. Bayrağın birinci zolağına yapışqan yaxaraq mavi dairələri yapışdırın.



5. Bayrağın ikinci zolağına yapışqan yaxaraq qırmızı dairələri yapışdırın.



6. Bayrağın üçüncü zolağına yapışqan yaxaraq yaşıl dairələri yapışdırın.



Rəngli kağızlardan Azərbaycan bayrağı mozaikası hazırlıdır.



### SUALLAR



1. Dövlətin hansı rəmzlərini tanıyırsınız?
2. Azərbaycan bayrağında neçə rəng vardır?
3. Hər bir rəng nəyi ifadə edir?
4. Ay-ulduzun mənası haqqında nə deyə bilərsiniz?

Rəngli kağızlardan Türkiyə Respublikasının bayrağının mozaikasını hazırlayın.



## 17. PLASTİLİNDEN XARİBÜLBÜL MOZAİKASI



Azərbaycanın Şuşa şəhəri haqqında nə bilirsiniz?

Xaribülbül haqqında nə bilirsiniz?



Azərbaycanın Şuşa dağlarında xaribülbül adlanan qeyri-adi bir gül yetişir. Gülə bu ad bülbüldə bənzədiyinə görə verilib. “Xar” sözü isə tikan mənasını verir, yəni “tikanlı bülbüldür”. Xaribülbülün digər adı Qafqaz Qaş Səhləbidir.

Xaribülbül Yer kürəsində yalnız Qarabağda, xüsusilə də Şuşada bitir.


Dünyanın heç bir yerində rast gəlinməyən xaribülbül təbiətin ən böyük möcüzələrindən biridir. Azərbaycanın Qarabağ bölgəsində yaşayan əhali bu gülə hər zaman xüsusi münasibət bəsləyib. Xaribülbül Şuşanın və ümumilikdə Qarabağın rəmzinə çevrilib. Xaribülbülün təsvirinə Azərbaycan xalçalarında rast gəlmək mümkündür.



Plastilindən Xaribülbül mozaikasını düzəldək.





1. Xaribülbülün konturunu (səh. 69) kalkaya köçürün.



## MOZAİKA İŞLƏRİ

2. Köçürmə kağızından istifadə edərək xaribülbülün konturunu aq kar-tona köçürün.



3. Açıq-yaşıl, açıq və tünd-bənövşəyi plastilindən çoxlu sayda kürəciklər yuvarlayın.



4. Xaribülbülün şəklinə baxaraq plastilindən kürəcikləri növbə ilə rənglər üzrə karton üzərindəki xaribülbül konturuna yapışdırın.



Xaribülbül  
mozaikası  
hazırdır.



### SUALLAR



1. Xaribülbül hansı şəhərin simvolu hesab edilir?
2. Xaribülbül mozaikasında neçə rəng vardır?
3. Xaribülbül haqqında hansı bilikləri əldə etdiniz?
4. Plastilindən xaribülbül mozaikasının hazırlanması ardıcılılığı nədən ibarətdir?

## 18. MUNCUQDAN TOVUZQUŞU MOZAİKASI



Şəkildəki quşu tanıyırsınız?





Bu tovuzquşu mozaikası hansı materialdan hazırlanmışdır?




Muncuqdan tovuzquşunun mozaikasını hazırlayaq.

1. Tovuzquşunun konturunu (səh.70) əvvəlcə kalkaya, sonra kartona köçürün.



2. Tovuzquşunun konturuna yapışqan yaxın və müxtəlifrəngli muncuqları mərkəzdən başlayaraq konturun üzərinə yapışdırın.



Muncuqdan tovuzquşu mozaikası hazırdır.



### SUALLAR



- Bu mozaika işində, əsasən, nəyə fikir vermək lazımdır?*
- Muncuqlar kartona necə bərkidilir?*



Muncuqdan avtomobil mozaikası hazırlayın.



## 19. PAMBIQLI ÇÖPLƏRDƏN QUZU MOZAİKASI





Quzu haqqında  
nə bilirsiniz?



Quzu mozaikasını hazırlayaq.


1. Quzunun konturunu (səh. 69) mavi kartona köçürün.



2. Çubuqların pambıqlı hissələrini qayçı ilə kəsin.





3. Quzunun gövdəsinə yapışqan yaxın.



4. Kəsilmiş pambıqlı hissələri gövdəyə yapışdırın. Quzunun ayaqlarını bərkidin.

## MOZAİKA İŞLƏRİ



5. Qara flomasterlə quzunun üz cizgilərini və dırnaqlarını çəkin.



Pambıqlı çöplərdən quzu mozaikası hazırlıdır.




### SUALLAR



1. Quzu mozaikasının hazırlanmasında hansı materiallardan istifadə etdiniz?
2. Mozaikanın hazırlanması ardıcılılığı nədən ibarətdir?
3. Pambıq çöpləri təmələ necə bərkidilir?
4. Mozaikani hazırladıqda yapışqanı nə ilə əvəz etmək olar?



Quzu mozaikasının hazırlanması texnologiyasından istifadə edərək cüçə mozaikasını hazırlayın.







## 20. KAĞIZ FIRLANĞIC






Siz fırlanğıc görmüsünüz? Onu kağızdan necə hazırlamaq olar?




Qatlamanı yerinə yetirin və kəsin.



Ortada və künclərdə dəlik açın və fırıldacıyı yığın.



Kağız fırıldacı hazırdır.




## SUALLAR



- Fırıldacı hazırlamaq üçün hansı kağızdan istifadə etdiniz?*
- Qatlamada nəyə fikir vermək lazımdır?*



Şəkildə gördüyünüz rəngbərəng kubu müstəqil hazırlayın.



## 21. KAĞIZ MODULLARDAN ÜRƏKŞƏKİLLİ ÇƏRÇİVƏ






Fotoşəkil üçün çərçivəyə baxın. Ürəkşəkilli çərçivə nədən hazırlanmışdır?





Bu çərçivə kağız modullarından hazırlanmışdır. Kağız modul kağızqatlama texnikası ilə əldə edilir. Bizə üçbucaqlı modullar lazım olacaq.

1. Üçbucaqlı modul A4 vərəqindən qatlanır. Kağızı yarıya, sonra isə daha iki dəfə qatlayın.
2. Bir düzbucaqlını tam olaraq yarıya qatlayın.
3. Kağız açılanda 16 düzbucaqlı alınacaq.




4. Düzbucaqlının əvvəlcə bir tərəfini, sonra digər tərəfini ortasına qatlayın və çevirin.

5. Küncləri əyərək üçbucağın daxilinə qatlayın.
6. Kənarları yuxarı qatlayın.



## KAĞIZQATLAMA


7. Üçbucağı yarıya bükün. Üçbucaqlı modul hazırlır.



Ürəkşəkilli çərçivənin hazırlanması üçün 48 (24 qırmızı və 24 ağ) modul lazımdır. Ağ və qırmızı modulları bir-birinə keçirin (8). Ürəkşəkilli çərçivəni yığın və yapışqanla özülə yapışdırın.



Ürəkşəkilli çərçivə hazırlıdır.




### SUALLAR



1. Ürəkşəkilli çərçivəni necə hazırladınız?
2. Ürəkşəkilli çərçivə nədən ibarətdir?
3. Modulun əsasını hansı fiqur təşkil edir?



Şəkildə təsvir olunmuş ulduz fiqurunu hazırlayın.




## 22. KAĞIZI QATLAYIRIQ VƏ KƏSİRİK. MAMONT\* FİQURU




Şəkli diqqətlə nəzərdən keçirin.  
Bu hansı heyvanın fiqurudur?



Texnoloji xəritə və işin yerinə yetirilməsi planı əsasında mamont fiqurunu hazırlayaq.



Məmələtin hazırlanması ardıcılığına diqqət yetirin.



Mamontun dışlarının alınması üçün xorrumun bir hissəsini, quyrugunun alınması üçün arxa ayaqlarının bir hissəsini kəsin.

Sonda flomasterlə mamontun gözünü qeyd edin.




### SUALLAR



- Mamont fiqurunun hazırlanması ardıcılığı neçə mərhələdən ibarətdir?*
- Kağız qatlamaqla başqa hansı fiqurları hazırlamaq olar?*

- Şəkildəki fiqurların adını əlamətlərinə görə təyin edin və onları müstəqil hazırlayın.
- Fiqurların hazırlanması texnologiyaları arasındaki fərqi müəyyənləşdirin.



\*Mamont – fil cinsindən olan nəсли kəsilmiş heyvan

## 23. “KƏNAR” VƏ “İLGƏK” TİKİŞLƏRİ




Şəkildəki tikişlərə baxın və onların necə yerinə yetirildiyini danışın. Astar tərəfdən bu tikiş hansı görünüşə malikdir? (1).

1



*Kənar tikiş*

2



*İlgək tikiş*

*İkiqat  
kənar tikiş*

Nə üçün 2-ci şəkildəki tikiş “ilgək” tikiş adlanır?

Paltarlarda ilgəkləri “ilgək” tikişlə tikirlər. Öz paltarınızda ilgəyi tapın. Siz bu tikişlərdə hansı ümumi cəhəti görürsünüz? Tikişlərin fərqi nədədir? Onları əks tərəfə yerinə yetirmək olarmı? Yoxlayın.

Bu tikişlərlə salfetin, gəlincik üçün dəsmalın qıraqlarını tikmək, parçadan olan oyuncaqların detallarını birləşdirmək, parçadan aplikasiya tikmək olar. “İlgək” tikişlərlə hətta naxış da salmaq olar. “Kənar” və “ilgək” tikişləri tikiş maşını ilə də yerinə yetirmək olar.

Daha hansı “ilgək” tikişi variantlarını fikirləşmək olar?

### “İlgək” tikişi və onun variantları



Şəkildəki parça aplikasiya “ilgək” tikişlə tikilmişdir.



### SUALLAR



1. Daha hansı növ tikişlər tanıyırsınız?
2. Bu tikişlərdən harada istifadə etmək olar?



“Kənar” və “ilgək” tikişlərindən istifadə edərək parçaşa şəkildəki kimi naxış salın.



## 24. İPLİKDƏN

### “ŞƏN ASLAN” OYUNCAĞI

Şəkildəki aslan oyunağına diqqət yetirin.



1. Siz heyvanların zəhmlı padşahını xeyirxah, yumşaq və zərif təsəvvür edirsinizmi?
2. Bu oyunaq hansı materiallardan hazırlanıb?

Şəkildən göründüyü kimi, bu fiqurun hazırlanmasında yun iplikdən istifadə olunmuşdur.



“Şən aslan” oyunağını həzırlamağa çalışaq.

1. Qırmızı yumşaq ipliyi əlinizin dörd barmağına dolayın. Dolaqların sayı 80–100 olsa, daha yaxşıdır.



2. Alınan yumağı əlinizdən çıxarıın, yuxarıdan çox olmamaqla (15 mm) məsafə buraxın və eynirəngli sapla möhkəm bağlayın.
3. İplik dəstəsini yuxarıdan və aşağıdan kəsin.
4. Tərəfləri 10 sm olan qırmızı kartondan ürək fiquru kəsin.



## İPLİKLƏ İŞ


5. İplik dəstəsinin böyük hissəsini müxtəlif tərəflərə bərabər ayıraq həmarlayın. Kiçik dəstəni səliqəli olaraq kənarlar üzrə düzəldin. Karton ürəkciyə PVA yapışqanı sürtün. Düzəldilmiş dəstəni onun üzərinə qoyun.

6. Sapları ürək şəklində elə kəsin ki, onlar 5 mm olmaqla kənara çıxsın.

7. Sifəti və qulaqları çəkin və kəsin.

8. Onları elə yapışdırın ki, kiçik dəstə aslanın telini yaratsın.

9. Aslanın gövdəsini sarı rəngli kartonda çəkin və kəsin. Quyruq üçün həmin rəngdə karton götürün və kəsin. Quyruğun firçasını da ürək formasında düzəldib üzərinə iplik yapışdırmaq olar.



“Şən aslan” oyuncağının arxadan görünüşü 10-cu şəkildə göstərilmişdir.



“Şən aslan” oyuncağı hazırlanır.



1. *Aslan harada yaşayır və ona hansı çizgi filmlərində və nağıllarda rast gəlmisiniz?*

2. *“Şən aslan” oyuncağının hazırlanması texnologiyasını şərh edin.*




İplikdən “Alaçıq” mövzusunda məmulatı həmin texnologiya ilə hazırlayıın.



## 25. HƏRƏKƏTLİ DETALLARI OLAN OYUNCAQLAR. ŞƏN AYI BALASI

Şəkildəki şən ayı balası oyunağına diqqət yetirin.




1. Sizcə, onu necə hazırlamaq olar?
2. Şən ayı oyunağının pəncələrini necə hərəkət etdirmək olar?





Ayı balası oyunağını düzəldək.

1. Ayı balasının konturunu (səh. 71) qəhvəyi kartona köçürün.




2. Konturun hər bir hissəsini kəsin. Beş hissə alınır – baş və dörd pəncəsi olan gövdə.




## İPLİKLƏ İŞ

3. Birləşmə yerlərində ayı balasının pəncələrini və gövdəsini bızla deşin. Pəncələrdə daha bir deşik açın, bu deşiklərə sap taxın və pəncələri cüt-cüt bağlayın. Məftilləri gövdə üzərindəki biz ilə hazırlanmış deşiklərdən keçirin, pəncələri ona birləşdirin və əyin. Sapları üfüqi olaraq yerləşdirin, arxa və ön pəncələri birləşdirin, onları bağlayın. Sapların artıq uclarını kəsin.



4. Üfüqi şəkildə uzanan saplara uzun sapi şaquli olaraq bağlayın və plastik borucuğu gövdəyə yapışqanlı lentlə yapışdırın.



Hərəkətli detalları olan ayı balası oyuncağı hazırlıdır.



### SUALLAR



1. Detalların hansı halda daha hərəkətli olmasını yoxlayın.
2. Fikirləşin, ayı balası oyuncağının pəncələrini hərəkətə gətmək üçün sapi nə ilə əvəz etmək olar?

## 26. TEXNOLOJİ MAŞINLAR. YERÜSTÜ VƏ YERALTI NƏQLİYYAT VASİTƏLƏRİ



Maşın dedikdə nə başa düşürsünüz?

Hansı maşınları tanıyırsınız?

Enerjini, materialları və informasiyaları dəyişən texniki qurğuya **maşın** deyilir.

Maşın insanın əməyini yüngülləşdirir.

Şəkildəki maşnlara diqqət yetirin.

Siz onları tanıyırsınızmı?



1



2



3

Bu maşınlar nə üçün lazımdır?

Onlar necə adlanır?

Siz həmişə əl ilə müxtəlif məmulatları hazırlamalı olurdunuz. Məsələn, qayçı, biz və digər alətlərin köməyi ilə pəstahları kəsir, detalları emal edir və dəlik açırsınız. İstehsalatda bu əməliyyatları xüsusi texnoloji maşınlar – **dəzgahlar** yerinə yetirir.

Çox funksiyalı oduncaq dəzgahlarında oduncağı kəsirlər, həm də yonurlar (1).

Şüşəkəsən dəzgahda müxtəlif ölçüdə şüşə kəsilir (2).

Armaturu əymək üçün əl dəzgahı (3).



Şəklə diqqət yetirin.

Yerüstü və yeraltı nəqliyyat vasitələrinin adlarını söyləyin.



Nəqliyyat maşınları müxtəlif ölkələri, şəhərləri, qəsəbə və kəndləri əlaqələndirir, şəhərin bir tərəfindən digər tərəfinə getməyə, səyahət etməyə, dünyani görməyə, müxtəlif yükləri daşımağa imkan verir. Bunun üçün, ilk növbədə, dəmiryolu ilə avtomobil yollarını inkişaf etdirərək nəqliyyat vasitələrinin müntəzəm və daimi hərəkətinə çalışmaq lazımdır.



### SUALLAR



- 1. Maşın nəyə deyilir?**
- 2. Hansı texnoloji maşınları tanıyırsınız?**
- 3. Yerüstü və yeraltı nəqliyyat vasitələrinə hansı maşınlar daxildir?**
- 4. Yerüstü və yeraltı nəqliyyat vasitələrindən hansı məqsədlər üçün istifadə edilir?**

## 27. NƏQLEDİCİ MAŞINLAR. HAVA NƏQLİYYATI. SU NƏQLİYYATI

Uzaq keçmişdə insan əşyaları müxtəlif hündürlüyə qaldırırdı. Misir piramidalarını tikərkən ağır daşların müəyyən hündürlüyə necə qaldırılması hələ də sərr olaraq qalır.



İnsan bu işi asanlaşdırmaq üçün nə fikirləşdi?  
Şəkildəki maşınlara diqqət yetirin.



Bu maşınlar hansı işləri görür?  
Onlardan harada istifadə olunur?

Şəkillərdə təsvir olunmuş maşınlar **nəqledici maşınlar** adlanır. Bu maşınlara tikinti meydançalarında daha çox rast gəlinir. Çünkü onlardan müxtəlif yüklərin qaldırılmasında və nəql edilməsində istifadə edilir.

Qaldırıcı kran və yükqaldıran maşın yükü müxtəlif hündürlüyə qaldırır.

Beton nasosu betonqarışdırıcıdan maye betonu tikilən binanın müxtəlif hündürlüyünə nəql edir.

Ekskavator, buldozer, qreyder torpağın və ya daşın yerini dəyişir. Eskalator metroda sərnişinləri endirib-qaldırır.

Əsrlərlə insan dağları, çayları, dəniz və okeanları tez və maneəsiz qət etməyi arzulayıb. Uçmaq arzusu onun üçün həmişə əlçatmaz olub. İnsan uçmaq üçün ən müxtəlif vasitələrdən istifadə edib. Uğursuzluqla nəticələnən cəhdlərin sonunda, nəhayət ki, hava nəqliyyatı vasitələrini yarada bilib.



Şəkillərə diqqət yetirin. Şəkildə gördüklerinizin adlarını söyləyin.



Bütün uçan nəqliyyat vasitələri (maşınlar) hava nəqliyyatına aiddir. Kosmik gəmilər, təyyarələr, vertolyotlar, hava şarları, planerlər\*, dirijabllar\*\* və deltaplanlar\*\*\* sərnişinləri, müxtəlif yükleri daşımaq üçün nəzərdə tutulmuşdur.

Hava şarları qızdırılmış havanın, dirijabl yüngül qaz (hidrogen qazı) və mühərrikin köməyi ilə uçur.

Kosmik gəmilər, təyyarələr və vertolyotlar isə yalnız mühərrik hesabına uçur.

İnsanın əsrlərboyu okean və dənizləri, sürətli çayları fəth etmək ehtiyacı olub.

Bu ehtiyacdən yollar axtaran insan əvvəlcə bir neçə tiri asanlıqla əyilə bilən ağaç budaqları ilə bağlayaraq sal düzəltdi. Sonra daş alətlə ağacın gövdəsini oyaraq ilk qayığı düzəltdi. Daha sonra yelkənli və müasir gəmilər meydana gəldi.

\* **Planer** – motorsuz uçucu aparat

\*\* **Dirijabl** – fransız sözü olub, mənası “idarə edilən” deməkdir.

\*\*\* **Deltaplan** – Oxvari qanadları olan, quyuğu olmayan, motorlu və ya motorsuz uçan qurğudur.



Şəkildəki nəqliyyat vasitələrinə diqqət yetirin.  
Suda üzən nəqliyyat vasitələri hansılardır və onlar nə üçün lazımdır?



Bütün suda üzən maşınlar su nəqliyyatı vasitələridir.

Gəmilər, mühərrikli qayıqlar, tankerlər\* və digər üzən nəqliyyat vasitələri çaylarda, dəniz və okeanlarda sərnişin və yük daşımaq üçün nəzərdə tutulmuşdur.

Üzən maşınlar uzunsov şəkildə olub, balıqların, delfinlərin gövdəsini xatırladır. Buna görə də onlar suda asanlıqla və cəld hərəkət edirlər.

Müasir gəmiləri qalın polad təbəqələrdən hazırlayırlar.




### SUALLAR



- 1. Hansı maşınlar hava nəqliyyatına aiddir?*
- 2. Onlardan hansı məqsədlə istifadə olunur?*
- 3. Hansı maşınlar su nəqliyyatına aiddir?*
- 4. Su nəqliyyatından hansı məqsədlər üçün istifadə edilir?*



Kağızqatlama üsulu ilə paraşüt və ya yelkənləri qayıq modeli həzırlayın.



\***Tanker** – neft və digər duru yükler daşıyan gəmi

## 28. MƏİŞƏT AVADANLIĞI. ELEKTRON MAŞINLAR



Gəlin bundan iki yüz il əvvəl insanların necə yaşadığını təsəvvür edək. O zaman məişət texnikası olmadan insan necə yaşayırırdı?

Şəkildəki məişət avadanlığına diqqət yetirin.



Onlara rast gəlmisinizmi?

Bu məişət əşyaları hansı işləri görür?

Şəkildə təsvir olunmuş məişət avadanlıqları məişətdə geniş istifadə olunur. Təyinatına görə onlar müxtəlif işləri yerinə yetirir.

Soyuducu ərzaqları uzun müddət korlanmaqdən qoruyur.

Paltaryuyan və qabyuyan maşın uyğun olaraq paltarları və qabları yumaqda insana kömək edir.

Elektrik ətçəkən maşın mexaniki ətçəkən maşını əvəz edərək insanın işini yüngülləşdirir.

Kondisioner yayda otaqdakı havanı soyudur, qışda isə isidir.

Şirəçəkən maşın isə müxtəlif meyvələrin şirəsini çıxarır.

Qəhvəyündən müxtəlif dənli bitkiləri üyündüb toz halına salır.

Beləliklə də, məişət maşınları insanın həyatında əvəzolunmaz rol oynayır.



Şəkildə hansı maşınlar təsvir olunmuşdur?



Bu maşınların təyinatı haqqında nə deyə bilərsiniz?

Kompüter sözünün mənası “elektron hesablayıcı maşın” deməkdir. İlk sadə hesablayıcı maşınlar – mexaniki arifmometrlər 1920-ci ildə kəşf olunmuşdur.

Sizcə, müasir kompüter hansı funksiyaları yerinə yetirə bilər?

O, insanın əvəzolunmaz köməkçisi olub, ən mürəkkəb əməliyyatları yerinə yetirir. Kompüterin kəşfini təyyarənin kəşfi ilə bir sıraya qoymaq olar. Çünkü onun köməyi ilə bir çox məlumatları (vizual, fotoqrafik, mətnli məlumatları) internet vasitəsilə ötürmək, eləcə də çertyoj tərtib etmək, şəkil və cizgi filmi çəkmək, səs yazmaq və dinləmək, mətnləri yazmaq, redaktə etmək, kitabları vərəqləmək, müxtəlif oyunlar oynamaq, musiqiyə qulaq asmaq, kinofilmə baxmaq və s. mümkündür. İnsanın müxtəlif informasiyalar əldə etməsində kompüterin rolu əvəzolunmazdır.




### SUALLAR






1. Məişətdə hansı maşınlardan istifadə olunur?
2. Onlar hansı məqsədlərə xidmət edir?
3. Elektron maşınların əsasını nə təşkil edir?
4. Elektron maşınları sadalayın.
5. Onlar hansı əməliyyatları yerinə yetirir?


Məişətdə hansı alətlərin avtomatik formasını görmək istədiyinizi təsvir edin.

## ÜLGÜLƏR









## BURAXILIŞ MƏLUMATI

### TEXNOLOGİYA 3 Ümumi təhsil müəssisələrinin 3-cü sinifləri üçün Texnologiya fənni üzrə DƏRSLİK

Tərtibçi heyət:

Müəlliflər

Natiq Lyutfiq oğlu Axundov  
Hüseyir Hüseyn oğlu Əhmədov  
Svetlana İslam qızı Yahyayeva  
Xuraman Rəcəb qızı Səlimova

Redaktor

Sevinc Nuruqızı

Bədii və texniki redaktor

Abdulla Ələkbərov

Dizayner və rəssam

Əmiraslan Zaliyev

Korrektor

Günel Məmmədova

© Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (*qrif nömrəsi: 2022-014*)

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Hesab-nəşriyyat həcmi 8,1. Fiziki çap vərəqi 9,0. Formatı 57x82  $\frac{1}{8}$ .  
Kəsimdən sonra ölçüsü: 195x275. Səhifə sayı 72.

Şriftin adı və ölçüsü: məktəb qarnituru, 14–16 pt. Ofset kağızı. Ofset çapı.  
Sifariş . Tiraj . Pulsuz. Bakı–2022.

**Əlyazmanın yiğima verildiyi və çapa imzalandığı tarix:**

Çap məhsulunu nəşr edən:  
“Aspoliqraf LTD” MMC  
(Bakı, AZ 1052, F.Xoyski küç., 151)

## PULSUZ



### Əziz məktəbli!

Bu dərslik sizə Azərbaycan dövləti tərəfindən bir dərs ilində istifadə üçün verilir. O, dərs ili müddətində nəzərdə tutmuş bilikləri qazanmaq üçün sizə etibarlı dost və yardımçı olacaq.

İnanırıq ki, siz də bu dərsliyə məhəbbətlə yanaşacaq, onu zədələnmələrdən qoruyacaq, təmiz və səliqəli saxlayacaqsınız ki, növbəti dərs ilində digər məktəbli yoldaşınız ondan sizin kimi rahat istifadə edə bilsin.

Sizə təhsildə uğurlar arzulayırıq!

